

Zəngin tarixə malik olan Azərbaycan ədliyyəsi ötən dövr ərzində daha da müasirləşmiş, yeni qanunlarla, Dövlət proqramları və beynəlxalq hüququn normaları əsasında daha da zənginləşmişdir. Həm çətin, həm də şərəfli yol keçmiş Azərbaycan ədliyyəsi hazırda özünün yeni inkişaf mərhələsini yaşıyır.

1918-ci il may ayının 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaranması ilə Azərbaycanda dövlətçiliyin yeni mərhələsi-demokratik idarəciliğin formalaşması prosesi başlandı. Həmin dövrdə ilk müstəqil demokratik dövlətin qurulması ilə eyni gündə təsis olunan Ədliyyə Nazirliyi Cümhuriyyətin mövcud olduğu 23 ay ərzində ölkənin hüquq sisteminin, ədliyyə və məhkəmə fəaliyyətinin bərpası və təkmilləşdirilməsi, dövlət dili olan Azərbaycan dilini bilən şəxslərin işə cəlb olunması, mühüm qanun layihələrinin hazırlanması, penitensiar xidmətin nazirliyin təbliyinə verilməklə həbsxana işinin demokratik norma və prinsiplərə uyğun qurulması istiqamətində tarixi xidmətlər göstərmişdir.

Bununla yanaşı, qanunvericilik, normativ aktların hazırlanması və tətbiqi, hüquq-mühafizə fəaliyyəti sahəsində önemli işlər həyata keçirilmiş, qısa müddət ərzində müstəqil məhkəmə sistemi formalasdırılmışdır. Nazirlər Şurasının qərarları ilə 1918-ci il oktyabr ayının 1-də Bakı Dairə Məhkəməsinin və onun tərkibində prokurorluğun fəaliyyəti bərpa edilmiş, noyabr ayının 14-də Azərbaycan Məhkəmə Palatasının Əsasnaməsi qəbul olunmuşdur. Hökumətin 1919-cu il 11 avqust tarixli qərarı ilə Daxili İşlər Nazirliyinin tərkibində olan həbsxanalar Ədliyyə Nazirliyinin tabeliyinə verilmiş və bu sahədə iş təkmilləşdirilmişdir. Ədliyyə Nazirliyinin təşəbbüsü ilə "Məhkəmə idarəsində vəzifələrə namizədlər haqqında", "Azərbaycanın andlı iclasçılar məhkəməsinin təsis edilməsi haqqın-

geniş vüsət aldığı sahələrdən biri de hüquq sistemi oldu. İlk növbədə, təcrübəli kadrların seçilmesini qarşısına məqsəd qoyan Heydər Əliyevin sərəncamı ilə 2000-ci ilin aprel ayında Fikrət Məmmədov Azərbaycan Respublikasının Ədliyyə naziri təyin edildi. Təcrübəli mütəxəssis olan nazir bu istiqamətdə bilik və bacarığını əsirgəmədi. Qətiyyətə deyə bilərəm ki, Azərbaycan ədliyyəsinin inkişafında, beynəlxalq aləmə inteqrasiyasında ədliyyə nazirinin fəaliyyəti təqdirəlayıqdır. Həyata keçirilən uğurlu islahatlar ədliyyə işinin müasir tələblər səviyyəsinə qaldırılmasında böyük rol oynadı. Bu istiqamətdə Ədliyyə Nazirliyinin üzərinə yeni mühüm vəzifələr qoyuldu. Bu cür dinamik dəyişikliklər nəticəsində ədliyyə Nazirliyi zəngin və şərəfli inkişaf yolu keçərək cəmiyyətimizin həyatında qanunçulu-

sabahımız üçün möhkəm bünövrədir. Dövlətimizin başçısı hər zaman mühərribe iştirakçılara, qazi və şəhid ailələrinə böyük diqqət və qayğı nümayiş etdirir. Prezidentin Sərəncamında deyildiyi kimi, xalqımız və dövlətimiz mübariz oğul və qızlarının şücaətini yüksək qiymətləndirir, bütün şəhidlərimizin ruhuna ehtiramla yanaşır, xatirəsini uca tutur. Dövlətimizin başçısı Vətən mühərribəsinin başa çatması ilə bağlı xalqa müraciətində bu barədə deyib: "Birinci Qarabağ və ikinci Qarabağ mühərribələrinin şəhidləri bizim qəlbimizdə

Zəngin və şərəfli inkişaf yolu

Azərbaycan ədliyyəsi qanunçuluğun, hüququn alılıyinin təmin edilməsində mühüm rol oynayır

da" və digər qanunların parlamentdə müzakirəyə çıxarılması dövlətçiliyin əsaslarının möhkəmləndirilməsi istiqamətində nazirliyin apardığı işlərin mühüm göstəricilərindəndir. Təessüf ki, Şərqi ilk demokratik respublikasının ədliyyə sisteminin quruculuq işləri, hüquqi bazanın yaradılması istiqamətdə başlanan işlər yarımcı qaldı. Azərbaycan Xalq Cümhuriyyəti Sovet Rusiyası tərəfindən işğal edildikdən sonra 1920-ci il may ayının 13-də Ədliyyə Nazirliyi ləğv edildi və əvəzində Xalq Ədliyyə Komissarlığı quruldu. Lakin yeni yaranan qurum özündən əvvəlki demokratik ənənələrini davam etdirə bilmədi. Çünkü Xalq Ədliyyə Komissarlığı müstəqil dövləti təmsil etmirdi.

1933-cü ildə Xalq Ədliyyə Komissarlığının yenidən təşkili nəticəsində qanun layihələrinin hazırlanması, qanunların şəhəri, məhkəmə kadrlarının hazırlanması, Ali Məhkəməyə, prokurorluq orqanlarına və vəkillərə nəzarət edilməsi kimi bir sıra yeni səlahiyyətlər komissarlığa həvalə olundu. 1937-ci ildə təsdiq olunmuş Xalq Ədliyyə Komissarlığının yeni Əsasnaməsinə görə komissarlığın fəaliyyəti bir qədər məhdudlaşdırıldıqdan səlahiyyətlərinin əsas predmetini məhkəmə və notariat orqanlarının işinin təşkili və onlara nəzarət təşkil etdi. 1959-cu il dekabrın 7-də isə Ədliyyə Komissarlığı ləğv edildi və səlahiyyətləri digər dövlət orqanları arasında bölüşdürüldü.

Sovet hakimiyyəti illərində Azərbaycanda ədliyyə sisteminin yenidən inkişafi ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrə təsadüf edir. 1970-ci il dekabrın 27-də Azərbaycan SSR Ali Sovetinin qərarı ilə Ədliyyə Nazirliyinin yenidən yaradılması Azərbaycan ədliyyəsinin tarixinde mühüm rol oynamış və bu sahədə formalanış təcrübə bugünkü ədliyyə sisteminin qurulmasına öz töhfəsini vermişdir. Həmin vaxt respublikaya qəlibi həmişə milləti, xalqı, Vətəni üçün döyünen Heydər Əliyev rəhbərlik edir.

1991-ci ildə SSRİ-nin süqutundan sonra Azərbaycan dövlət müstəqilliyini bərpa etdi. Müstəqilliyimizin ilk illərində hakimiyyəti ələ alanların dövlət idarəciliyində səriştəsizliyi və siyasi səbatsızlığı nəticəsində respublikada siyasi böhran yarandı. Getdikcə dərinləşən siyasi böhran respublikada silahlı vətəndaş qarşılmasına gətirib çıxardı. Mərd oğul və qızlarımızın qanı bahasına bərpa olunmuş müstəqilliyimiz uğurumun bir addımlığında idi. Belə çətin və ağır məqamda ulu öndər Heydər Əliyev özünün dediyi kimi, ömrünün qalan hissəsini de xalqına bağışladı. Xalqın tekidli xahişindən sonra ölkəyə rəhbərliyə razılıq veren müdrik şəxsiyyət Heydər Əliyev qısa zamanda ölkəni uğurundan xilas etdi. 1994 və 1995-ci illərdə daxili və xarici düşmənlərin ciddi təzyiqi ilə üzləşən Ulu Öndər böyük müdriklik göstərərək dövlət çərilişinin qarşısını aldı, dövlət quruculuğunu, müstəqilliyimizin möhkəmləndirilməsi yolunda daha qətiyyətli addımlar atdı. Bunun üçün yeni qanunlar qəbul edilməli, hüquqi baza yaradılmalı, məhkəmə-hüquq sistemi yeni dövrün tələblərinə uyğun qurulmalı idi.

Azərbaycan üçün demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu yoluunu seçmiş xalqımızın ümummilli lideri Heydər Əliyevin rəhbərliyi ilə icmati həyatın bütün sahələrində köklü islahatlar həyata keçirildi. İslahatların ən

gün, hüququn alılıyinin, ictimai-siyasi sabitliyin, insan və vətəndaş hüquq və azadlıqlarının təmin edilməsində əsas rol oynayan orqanlardan birinə çevrildi. Görülmüş tədbirlər nəticəsində Azərbaycan ədliyyəsi beynəlxalq norma və prinsiplərə uyğun olan inkişaf yoluna qədəm qoydu, onun çoxşaxəli fəaliyyətinin tənzimlənməsi üçün çoxlu sayda normativ sənədlər qəbul edildi. Ədliyyə işçilərində mənəvi stimul yaradılması və tarixi ərsin qorunması məqsədilə ümummilli lider Heydər Əliyevin 11 noyabr 2000-ci il tarixli sərəncamı ilə 1918-ci ildə Azərbaycan Demokratik Respublikasının Ədliyyə Nazirliyinin Əsasnaməsinin təsdiq edildiyi gün - 22 noyabr Ədliyyə İşçilərinin Peşə Bayramı Günü kimi müyyəyən olundu. 2006-ci ildə Prezident İlham Əliyev tərəfindən Ədliyyə Nazirliyi haqqında Əsasnamə təsdiq edildi. Ədliyyə Nazirliyinə hüquq-mühafizə orqanı statusu verilməsi onun qarşısında duran mühüm vəzifələrin miqyasını daha da genişləndirdi. Dövlət başçısının 26 may və 17 avqust 2006-ci il tarixli fərمانları ilə "Ədliyyə orqanlarında qulluq keçmə haqqında" və "Ədliyyə orqanlarının inkişafi haqqında" qanunların qəbul olunması bu mühüm sahədə əsaslı döñüş yaratdı. Azərbaycan Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə təsdiq olunmuş "Azərbaycan ədliyyəsinin inkişafına dair 2009-2013-cü illər üçün Dövlət Proqramı" ölkəmizdə ədliyyə sisteminin daha da təkmilləşməsində, işin müasir tələblərə uyğun qurulmasına, ədalət mühakiməsinin həyata keçirilməsində iştirak edən orqanların fəaliyyətindəki səmərəliliyin artırılmasında önemli rol oynadı. "Azərbaycan ədliyyəsinin inkişafına dair 2019-2023-cü illər üçün Dövlət Proqramı" da bu qəbildəndir. Azərbaycan Prezidenti cənab İlham Əliyevin 19.07.2019-cu il tarixli, 1325 nömrəli fərmani ilə İnzibati və Kommersiya məhkəmələri yaradılmış, aparılan uğurlu siyaset nəticəsində Ədliyyə Nazirliyinin beynəlxalq elaqələri daha da dərinleşmişdir.

Son illərdə Prezident İlham Əliyevin rəhbərliyi ilə ədliyyə orqanlarının və məhkəmələrinin inkişafının təmin edilməsi, innovativ texnologiyaların tətbiqi, normativ-hüquqi və maddi-texniki təminatın yaxşılaşdırılması, bu sahədə infrastrukturun müasirləşdirilməsi istiqamətində ardıcıl tədbirlər görülür.

Bu günlərdə 103 yaşını qeyd edəcək Azərbaycan ədliyyəsinin qarşısına qoyulan vəzifələrin daha səmərəli və operativ yerinə yetirilməsi üçün bütün imkanlardan istifadə olunur. II Qarabağ savaşı Azərbaycanın tarixinə qızıl hərflərle yazıldı. Vətən mühərribəsində böyük Zəferin qazanılması xalqımızın bütövlükdə qüdretli bir orduya çevriləməsi ilə mümkün oldu. Respublikamızın ərazi bütövlüyü uğrunda gedən mübarizədə qəhrəmanlıq göstərən əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan mülki insanlarımız, bütövlükdə xalqımız əzm və iradə, bir yumruq kimi birləş və həmreylik nümayiş etdirərək, düşmənə sarsıcı zərbələr endirdi. Azərbaycan Ordusunun eks-hücumları qarşısında aciz qalan düşmənin günahsız mülki insanları, cəbhə xəttindən uzaqda yerləşən yaşayış məntəqələrinin hədəfə alması, çoxsaylı mühərribə cinayətləri törətməsi xalqımızın mübarizə əzmini sarsıda və qələbəmizin böyüküyünə kölgə sala bilmədi. Torpaqlarımız qəhrəman şəhidlərimizin, əsgər və zabitlərimizin, qazilərimizin qanı-canı bahasına işğaldan azad edildi. Müzəffər Ordumuzun bu gün yazdı tarix

əbədi yaşayacaq. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Onların qəhrəmanlığı, fədakarlığı nəticəsində biz torpaqlarımıza qayıdır. Allah bütün yaralı hərçilərimizə şəfa versin, onlar tezliklə sağalıb normal həyata dönsülər, onların sağalması üçün də əlimizdən gələnə edirik və edəcəyik. Hətta ən ağır vəziyyətdə olan yaralı əsgərimiz, zabitimiz bilməlidir, əlimizdən gələnə edəcəyik ki, onu normal həyata qaytarraq. Biz bu Qələbəyə görə onlara borcluyuq".

Birinci vitse-prezident Mehriban xanım Əliyeva da şəhidlərimizin xatirəsinin əbədiləşdirilməsi, şəhid ailələrinin, qazilərin hərtərəfli qayğı ilə əhətə olunmasına xüsusi diqqət yetirir. Onun rəhbərlik etdiyi Heydər Əliyev Fondu bu istiqamətdə genişmiş, yaşlı tədbirlər həyata keçirir. Qazilərimizin ister respublikamızda, ister sədəxarici ölkələrdə müalicə almaları, sağlamlıqlarını bərpa etmələri istiqamətində Mehriban xanımın fəaliyyəti misilsizdir. Mehriban xanım Əliyeva şəhidlərimizə hörmət və ehtiramını belə ifadə edib: "Azərbaycan xalqının igid oğulları Zəfer naminə, Azərbaycanın gələcəyi naminə canlarından keçib. Onların hər biri əsl qəhrəman, rəşadət və qorxmazlıq nümunəsidir... Şəhidlərimizin qanı nahaq yerə tökülmədi - biz tarixi ədaləti bərpa etdik, müqəddəs Qələbə qazandıq. Bu Qələbə xalqımızın tarixinə əbədi hekk olundu. Hər birimiz bu Zəferin nəyin bahasına qazanıldığını yadda saxlamağa borcluyuq. Biz Vətən mühərribəsi şəhidlərini heç vaxt unutmayaçaqıq. Onlar bizim qəlbimizdə daim yaşayacaqlar".

44 günlük savaş, bütün itkilerine və ağrı-acısına baxmayaraq, tariximizin şanlı səhifəsidir. Bunun nəticəsidir ki, mühərribənin başlığı 27 sentyabr şəhidlərimizi anma günü kimi qeyd edilsə də, həm də haqlı olaraq qurur və şərəf günü kimi qiymətləndirilir. Azərbaycan xalqı, dünyadaki bütün azərbaycanlılar tarix boyu 27 Sentyabr - Anım Gününü böyük ehtiram və hörmətlə yad edəcək, öz canı-qanı bahasına Şanlı Zəfer tariximizi yanan şəhidlərimizin ezziz xatirəsini daim qəlbində yaşadacaqdır!

Zəferimiz bayramlar ayı olan noyabrı tarixi aya çevirdi. Qələbənin mehz noyabr ayına təsadüf etməsi ədliyyə işçilərinin də sevincinə sevinc qatdı. Ədliyyə işçiləri indi öz peşə bayramlarını daha ürəklə və qurur hiss ilə qeyd edir. İşğaldan azad olunmuş torpaqlarda ədliyyə orqanlarının qurulması da bizim növbəti uğurumuzdur. Bir əsrənən çox yaşı olan Azərbaycan ədliyyəsinin bütün əməkdaşlarını qarşısından gələn 22 - Noyabr-Ədliyyə İşçilərinin Peşə Bayramı Günü münasibətlə təbrik edirəm.

Namidar MİSRZADƏ,
Şirvan Kimmersiya Məhkəməsinin
sədri